

## “II Milli Mühəsiblər Forumu” çərçivəsində 2018-ci ilin Mühəsibat uçotu üzrə TREYNERİ müsabiqəsi

### I. Ümumi məlumat:

Mühəsibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühəsiblər Forumu Azərbaycan mühəsiblərinin problemlərinin öyrənilməsi, mühəsibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir.

Növbəti “II Milli Mühəsiblər Forumu” 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühəsiblər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir.

Sözgedən Forum çərçivəsində **2018-ci ilin Mühəsibat uçotu üzrə TREYNERİ** müsabiqəsi keçiriləcəkdir.

### II. Müsabiqə iştirakçıları

2.1. Müsabiqədə 18 yaşından yuxarı mühəsibat uçotu sahəsində təlimlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər;

2.2. Müsabiqədə Milli Mühəsiblər Forumunun Təşkilat Komitəsinin üzvü iştirak etdiyi halda Münsiflər heyətində təmsil oluna və rəy verə bilməz;

2.3. Son iki ildə treynerlik etməyən şəxslər müsabiqəyə buraxılmaz;

### III. Treynerin qiymətləndirilməsi meyarları:

3.1. Treyner maksimum 30 dəqiqə ərzində Münsiflər heyəti qarşısında mühəsibat uçotu sahəsində təqdimat həyata keçirəcəkdir. Onun təlim qabiliyyəti aşağıdakı göstəricilərə uyğun olaraq dəyərləndiriləcəkdir:

- Özünü təqdimat bacarığı və mövzunun strukturunu qurması;
- Slayd hazırlığı;
- Təlim zamanı sərbəstlik və əminlik;
- Mövzunu bilməsi səviyyəsi və sualları cavablandırması;
- Mövzunun izah etmə texnologiyası;
- Auditoriyanı idarə etmə bacarığı;
- Bədən dili və jestlər;
- Lövhədə yazmaq tərzini;
- Praktiki keyslərdən istifadə bacarığı;
- Vaxtın idarə olunması və yekunlaşdırma;

### IV. Münsiflər heyəti

4.1. Treynerlərin qiymətləndirilməsi Münsiflər heyəti tərəfindən həyata keçirilir;

4.2. Münsiflər heyəti II Milli Mühəsiblər Forumunun təşkili məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvlərindən formalaşdırılır.

### V. Mükafatlandırma

5.1. Müsabiqədə I, II və III yerləri tutan treynerlərə mükafatlar və müvafiq sertifikatlar təqdim olunacaqdır;



5.2. Qaliblərin mükafatlandırılması təntənəli surətdə həyata keçiriləcəkdir. Mükafatlandırma mərasimi II Milli Mühəsiblər Forumunda baş tutacaq və qaliblər həmin tədbirə dəvət olunaraq onların iştirakı ilə bağlı bütün xərclər Təşkilat Komitəsi tərəfindən ödəniləcəkdir.

**VI. Müsabiqədə iştirak edən iddiaçılar haqqında məlumat:**

- Təlimçinin adı, soyadı və atasının adı:
- Təlimçinin işlədiyi yer və vəzifəsi:
- Təlimçinin Azərbaycan dilində geniş CV-si:
- Təlimçinin şəkli

**Müsabiqədə qeydiyyat qaydaları:** Müsabiqədə iştirak etmək üçün ilk olaraq forumun rəsmi saytı olan [www.mmf.az](http://www.mmf.az) – a daxil olub, “Qeydiyyat” bölməsinə girib formanı doldurmaq lazımdır. Bu zaman İştirakın Formaları bölməsində “müsabiqədə iştirak” hissəsini qeyd etməyiniz xahiş olunur. Sonra “göndər” işarəsini basmaq lazımdır. Sizə sənədin qəbulu ilə bağlı cavab gələcəkdir.

**Əlaqələndirici şəxs:** Radil Fətullayev

**Treyner müsabiqəsi ilə bağlı tələb olunanları aşağıdakı ünvanlara göndərmək lazımdır.**

**Əlaqə məlumatları:** (994 12) 480-28-45, (994 12) 432-71-75;

**Mob:** (994 70) 511-77-31, (994 50) 531-03-81, (994 55) 203-07-85;

**E-mail:** [radilfatullayev@gmail.com](mailto:radilfatullayev@gmail.com) , [ruslanatakishiyev@yahoo.com](mailto:ruslanatakishiyev@yahoo.com)

**Ünvan:** Az1100, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küç. 41, mənzil 2

**Müsabiqə ilə bağlı başlıca tarixlər:**

*Forumun müsabiqəsində iştirak üçün müraciətin (müvafiq nominasiyaya görə) başlanması: 01 Noyabr 2017*

*Forumun müsabiqəsində iştirak üçün müraciətin (müvafiq nominasiyaya görə) bitməsi: 01 Mart 2018*

*Forumun müsabiqə iştirakçlarına cavab məktublarının göndərilməsi: 28 Mart 2018*

*Forumda iştirak və könüllü qismində qeydiyyatın təsdiq edilməsinin son tarixi: 30 Mart 2018*

